

UOT 39;572.9

SƏBUHİ HƏSƏNOV
 AMEA Naxçıvan Bölümü
 hsebuhi.13@gmail.com

**— “HOMO LUDENS” VƏ NAXÇIVAN XALQ OYUNLARININ
 TƏKAMÜLÜ PROBLEMINƏ DAİR
 (Novruz bayramı materialları əsasında)**

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan qədim və zəngin tarixə malikdir. Bu bölgədə olan və xalq tərəfindən yaşadılan və sonrakı nəsillərə ötürürlən zəngin xalq oyunları vardır. Novruz bayramında müxtəlif xalq oyunları keçirilir. "Kosa-Kosa", "Qodu-Qodu", "Xan bəzəmə" və digər xalq oyunları vardır. Bu oyunlar qədim zamanlardan yaradılmış və dayışılaraq indiki dövrümüzə çatmışdır.

Açar sözlər: *Homo Ludens, oyun, Novruz bayramı, Naxçıvan, xalq oyunları.*

Xalq oyunları hər bir xalqın milli sərvətidir. O özündə qədimliyi və milliliyi təcəssüm etdirir. Xalq oyunları milli mədəniyyətin ən qiymətli parçasıdır. Xalq oyunları dedikdə buraya mərasim oyunları, meydan oyunları, uşaq oyunları və başqa oyun növləri daxildir. Qədim tarixə malik olan Naxçıvan diyari bu baxımdan olduqca zəngindir. Tarixin hər mərhələsində mədəniyyətin ardıcıl olaraq yaşandığı və heç bir kəsilmə dövrü olmadan günümüzə qədər gəlməsi Naxçıvanda mədəni proseslərin aktivliyinin yüksək olması ilə diqqəti cəlb edir. V.Baxşəliyev haqlı olaraq qeyd edir: "Naxçıvanda digər bölgələrdən fərqli olaraq mədəniyyət kəsilmədən davam etmişdir" (4, s. 67).

Oyunun günümüzdəki funksiyasına baxarkən onun özünün də uzun bir təkamül yolu keçdiyi aydın olur. Təkamül prosesinin yaratdığı süjetlər mədəniyyət ilə birlikdə gen şəklində bir nəsildən digər nəslə ötürürlərək dəyişilmiş, inkişaf etmiş və zənginləşmişdir. Oyunun yaranması haqqında müxtəlif konsepsiyalardır. Bu konsepsiyalardan biri də Yohan Huzinqin *Homo Ludens* (*oynayan insan*) konsepsiyasıdır. "*Homo Ludens*" yunan sözü olub *oynayan insan* deməkdir. O, *Homo Ludens*in yaranmasının ilkin şərti kimi ilk instinkt oyunları əsas götürmiş, sonrakı mərhələlərdə inkişaf edərək indiki vəziyyətə gəldiyini sübut etməyə çalışmışdır. Huzinq oyunu mədəniyyətdən daha öncə yarandığını isbat etməyə çalışmışdır. Belə ki, təbiətin bir parçası olan insan, digər parçası olan quşlar və heyvanlarda olduğu kimi oyunun ilkin "dərs" sanmışlar. Ancaq insanlardan fərqli olaraq heyvanlarda oyunlar daha ciddi və onun həyatında baş verən hadisələrə ilkin icra ediləcək hərəkətlərin sadələşmiş formasıdır. Bununla da öyrənən insan artıq dərsini ilkin vaxtlarda almağa başlayır.

Homo Ludens əsində oynayaraq özünün təbiətin bir parçası olduğunu göstərir. Oyun bacarığı onu digər canlılardan müxtəlifiyi və funksiyasının çoxluğu ilə seçilir. Edə biləcəklərinin arasında ən yaxşısı, ən humanist və ən

Məqalə tarixçəsi:

Göndərilib: 18.05.2019, qəbul edilib: 06.06.2019



vacibi olanı şübhəsiz oynamaq bacarığı daxilində ilkin instinkt oyunun özüdür. Heyvanlar bala olarkən, vəhşi hayatı təhlükələrdən ana və atanın himayəsi altında qorunarkən, oynama bacarıqlarını nümayiş etdirirlər və daha sonra bu oyun galəcəkdə cütülaşma üçün edilən eyni calbedici oyunu oynayırlar (13, s.48).

Heyvanların oyun anlayışı sadəcə instinkt bir hərəkətdən o tərəfə keçmir. Onlar oyunları zamanı bunu tamamilə göstərirlər. Çünkü, bu oyunlar insanlarda olduğu kimi qalabəni və ya mögəlibiyəti göstərmir, sadəcə hayatı baş verəcək hadisələrə qarşı "bilgi" və "bacarıq" aşayırlar.

Oyunun insan hayatından olan rəsmini instinkt bir hərəkətlə məhdudlaşdırmaq mümkün deyildir. Çünkü, insan Homo Sapiensdən daha çox Homo Ludensdir. Homo Sapiens döşənmiş və öz uğurlarını Neandertalənlər olaraq sadəcə fiziki güclə deyil, ağılnı güclüyə edir və o ağıllandırıcıq yavaş-yavaş instinkt hissələrini itirər, özündən öncəkilorların qazandıqları vərdişləri miras almağa çalışır. İnsanlığın çox erken tarixlərdən başlayaraq gənclik qazanclarının qabağına keçən fikir yaradı bacarıqlığı digər canlılardan ayrılır (1, s. 7). Artıq bununla da Homo Ludens ilk olaraq oyunu icra etməyə başladı.

Bu əslində bir inqilab idi. Artıq Homo Ludens instinkt oyunculara son verərək yeni həyata başladı. Oyun özünün ilkin formasını sadəcə bioloji varlıq kimi 1 yaşına qədər yerinə yetirirdi. 1 yaşına qədər (hər uşaqda nisbi yərqi ola bilər) köpklər instinkt oyunu icra edirdilər. Onlar oyuncuları alları ilə oynadaraq, bədən hərəkətlərini inkişaf etdirmiklə, həm də ağızlarında onların dadına baxaraq onun xüsusiyyətlərinə köşf edirlər. Köpklərin bu ilk oyunu əslinde onların əsyalara qarşı davranışlarını təkmilləşdirir. Daha sonra o öndəkili rəsmləri təqdim edərək başqa bir rol oynamaya başladı. Bu Homo Ludens üçün əsas mərhələni yaradı yəni, ayınları. İlkin insanlar oyuna birlikdə, artıq inanc sistemi mürakkablaşmaya başladı. Homo Ludensin qazandığı on böyük uğur simpateit sehriñ kaşfi idi. İnsanlar tabiatın onlara verdiyi instinkt oyun bacarığı artıq simpateit sehriñ keçməyə başladı. Bununla da oyun insan düşüncəsində həlli-dəci rollardan birləş keçdi. Yeni Fizuli Bayatın dediyi kimi: "oyun hər bir insanın heyvani hissələrini hissələnməyən elementdir" (5, s.13). Bununla da alim haqqı olaraq insanın heyvani hissələrdən ayrılmamasının ən əsas sababı kimi oyunu qeyd edir. Yəni, insanın təkamülünə təsir edən qüvvələrindən biri deyidir.

Homo Ludensin simpateit sehriñ kaşfından sonra artıq, oyun tamamilə öz yüksəklişinə qədəm qoydu. Homo Ludens oyunu mifikişdirməye başladı. İnsanlar inandıqları varlıqlara qarşı təqidli keçməyə başladı. Ondan kömək istəmək və ya ondan qorunmaq üçün ayınları icra etməyə başladılar və bu ayınlar oyunlarla ifadə edildi. Bu oyuların artıq öz oyuncularının yaradırdı. Müqəddəs hərəkətlər hər baxımdan oyundur və istirak edənlər de bir-birinin üzərinə qoyduğu ölçüdə, özü etibarı ilə oyuncudur (8, s.34). Oyunçunun yaranması ilə birləşdə artıq onun davamlılığı və əhəmiyyəti artmağa başladı. Biz onu daha aydın dərk edilməsi üçün oyunu funksiyasına görə bir neçə qrupa bölməliyik. Rəqs, təqidli və çəkişmə.

Oyun insanların yaşadıqları dünyadan bir anlıq çıxmazı kimi də başa düşülməlidir. Real həyatdan başqa insanın görünməyən xəyalı həyatı da vardır. Bu həyati xəyalın anlatmaq üçün oyun (rəqsler) ifa olunur. Əlbətdə, bu oyunların ilkin forması sadəcə ayınlarla bağlanmışdır. Hər cür rəqs başlangıçda müqəddəsdir, başqa bir deyimlə insan xaricində bir modeli vardır (8, s.41). Yəni in-

sanlar oynayaraq ayını icra edərkən xəyalən yaratdıqları mifoloji varlıqları təqid edirlər. Məhz bunun üçün ovçu-yığıcı topluluqlarda oyular mifolojiyaya ilə iç-içə olmussudur və biri digərini tamamlayırdı. Oyunun ayın əsasında yaranması ilk növbədə onun ciddi və aylıncə əsaslı olduğuna dələlet edir. Hər iki formada rəqs zamanı insan miflik varlıqlarla transa keçməyi və təməşələrlə hərəkətlərin hamisi və oyuncuların coxu dini bir kökə malikdirlər. BUNLAR dəHA əvvəllər toplumda ibadət, obyekti və jestlər id (7, s.36).

Naxçıvan xalq oyunları an çox Novruz bayramında mütləyət olunur. Belə ki, qədim dövrlərdən keçirilən bu bayram özündə tarixi mərisi qorub saxlayır. Novruz bayramı Şimal yarım kürəsində baş verən astronomik dəyişikliklərə bağlı olmuşdur (14,s. 306). Məhz bu işlən qırsaq azəldən türk xalqlarının yayış, yaratıcılığı bəlgələndərdir. Xalqımızın monovit medoniyiyatının, etnik-mifoloji keyfiyyətlərinin müsəyyənləşdirilməsində, bu xalqın qədim miflik görüşlərindən tətbiq edilmiş adət-ənənələrini, həyat haqqında düşüncələri barədə aydın təsəvvürlər əldə edilmişdən Novruz bayramının rolu olduqca əhəmiyyətli və əvəzsizdir (17, s.42).

Novruz bayramında müxtəlif oyunlar keçirilir. Bu oyunlardan an çox ifa olunan rəqslardır. Rəqsler Naxçıvanda an çox da Şərur rayonunda Yallı rəqslerinin coxluğu ilə diqqəti çalıb edir. Qobustanda qayataşlı rəsmələrdə yällilər da təsvir edilmişdir. Təsvirə diqqət yetirdikdə aydın olur ki, yallı rəqsleri ayın əsasında yaranmışdır. Qədim insanlar an çox ocaq başında əl-ələ tutub əsyalara qarşı davranışlarını təkmilləşdirir. Daha sonra o öndəkili rəsmləri təqdim edərək başqa bir rol oynamaya başladı. Bu Homo Ludens üçün əsas mərhələni yaradı yəni, ayınları. İlkin insanlar oyuna birlikdə, artıq inanc sistemi mürakkablaşmaya başladı. Homo Ludensin qazandığı on böyük uğur simpateit sehriñ kaşfi idi. İnsanlar tabiatın onlara verdiyi instinkt oyun bacarığı artıq simpateit sehriñ keçməyə başladı. Bununla da oyun insan düşüncəsində həlli-dəci rollardan birləş keçdi. Yeni Fizuli Bayatın dediyi kimi: "oyun hər bir insanın heyvani hissələrini hissələnməyən elementdir" (5, s.13). Bununla da alim haqqı olaraq insanın heyvani hissələrdən ayrılmamasının ən əsas sababı kimi oyunu qeyd edir. Yəni, insanın təkamülünə təsir edən qüvvələrindən biri deyidir.

Naxçıvanda xalq oyuncularının əsasını mərasim oyunları təşkil edir. Bu oyular qədim dövrlərdə icra olunan her hansı bir ayının qalıntısı olaraq galib dövrümüzü təcmidir. Bu oyuların qədim olması onların takamül natiçəsində bəzi dəyişikliklərə məruz qalmışına səbəb olmuşdur. Bunnlardan Kosa-Kosa, Qodu-Qodu, Çömcəxatun, Xanbəzəmə və başqalarını xüsusi olaraq qeyd etmək olar. Mövşüm mərasimləri ilə bağlı olan bu oyular əsasən ilin başlangıcı sayılan Novruz bayramında öz zənginliyi ilə seçilir. Novruz bayramı Yeni ili təmsil etməsi ilə özündə Günsəv simvollarını qorub saxlayır. Bu özünlü mərasim oyun-təməşalarında dəha qabarq göstərir. Oyun və həyatın hər mərhələsinə içənən ayın və mərasimlərin hər zamanı bərə toplum gücü olaraq iç-içə gənclik həyatın təməlini təşkil etməkdədir (6, s.15).

Kosa-Kosa, Qodu-Qodu Günsəv çağırılan mövşümlü oyun-təməşalarıdır. Burada Kosa-Kosa oyununda Keçəl, Kosa və Keçi ilin galisiniñ mifoloji cəhatdən anladan mükməmməl bir oyundur. Oyunun məzmununu baxarsaq Keçəl öz yerini Kosaya vermək istəs də, Kosanın bacarıqsızlığı bu planın uğur qazanmasına mane olur, Keçi isə Kosanı öldürək yenil ilin xəbərcisi olur (15, s. 108-109). Əslində burada oyunun insan hayatındə əsas rolu görünməkdir. Oyun tarixinin başlangıcında insan yol göstərmiş və ritual mifoloji dünyanın ayləncəyə çevrilmiş forması olmuşdur (5, s. 15).

Keçinin yeni ili gəltirməsi issə Gəmçiyaya rəsmələrindən keçinin ənənəli bir mifoloji varlıq olduğunu dələlet edir. Kosa-Kosa və Təkəm-Təkəm oyularının icrasında adamlardan birinin keçiyi kostümü geyinib, başına bünuz taxması ilə keçiniñ təqid edir. Qeyd edək ki, keçininiñ maskasını taxılaraq onu təqid



etməsi qədim mərasimin dövrümüzə çatmış formasıdır. Gəmiqaya rəslərində keçi buynuz taxaraq mifləyən mərasim keçirən insanlar təsvir edilmişdir (3, s. 50). Keçi ümumiyyətə qədim inanc sisteminde Günsəsi simvolizə edir. Dekabri ayındaın uzun gecə yaşanmadıqdır. Ən uzun gecə yasağında dağ keçiləri cütləşərək, artıq yeni bir həyatın rüşeymini atırlar. Gəmiqaya təsvirlərində keçilərin Günsəvi ya Göyləyi ilə bağlılığı o qədər aydın görür ki, buna sezməmək olmaz (3, s.43). Göründüyü kimi, mərasim oyununda keçinin taqlid edilməsi Günsəşə onun inancına bağlıdır. Oyunun sahnələşdirilməsi tamaşaçıları əyləndirməkən yanşıya, sanki onlara yeni ilin gəlməsində baş verən mifoloji prosesləri anladır. Təməl etmək etnoqrafik bir şeyin görünüşünü bacarmaq qədər güclü monaya malikdir. Bu tamaşaçının gözleri qarşısında yerləşdirilən təbii bir malumatın aşilanmasıdır (12, s. 28).

Qodu-Qodu oyunu da özündə qadın tarixi izləri daşıyır. Bunun əsas səbəbi Qodunun Günsəti tənrisinin adı olmalıdır. Qodu-Qodu oyununun da gəncərlər və uşaq tərəfindən hazırlanmasına baxmayaq, qədimdən o mərasim oyunu olmuş, ehtimal ki, icma üzvləri tərəfindən icra edilmişdir. Oyunun ən maraqlı cəhəti issə uşaqların qırmızı halqa çəkərkən onu qapı-qapı gəzdirəməsi və Qoduya pay yığılmasıdır. Günsətin halqa şəklində çəkilməsi ən çox Gəmiqaya təsvirlərində rast gelinir.

Novruz bayramında mərasim oyunlarına baxıldıği zaman burada odun, Kosanın və Günsəti xaturlardan oyuncaların (Qodu, Cümçəxətin, Günsəbanu) Günsəni əks etdirməsi olduqca maraqlı tendensiyadır. Bu Novruz bayramında baş verən oyunların təkamül etdiyi və fərqli sıtətlərin yarandığı göstərir.

Novruz bayramının rəngarəng şəkildə keçirilməsinin sabibi bəlkə də qədim dönyanın təməl imkanları daxilində idi. Onlar sadəcə mərasim bayramlarında toplana bilirdilər və bu zaman mərasim rəqslarını və ayinlərini icra edirdilər. Qədim dövrlərdə yaşayış yerlərinin uzaq olması insanların istədikləri zaman bir yerdə toplanmasının qarşısını alırdı. Məhz buna görə de bayramlar və dəfnolunma zamanı insanlar bir yerə toplaşa bilirdilər. Hələ dəfn zamanı at çapır, qılınc cynadır, ağlayır və rəqs edirdilər. Burada icra olunanları sıraya düzək tam bir tamaşa təsiri alınlardır (18, s. 301). Buradan aydın olur ki, ister əyləncə istərsə də dəfn mərasimi olsun türklərin bir yerə yığılmaması tam olaraq maraqlı və müxtəlif tamaşa və oyunların hazırlanmasına səbəb olmuşdur.

Novruz bayramında keçirilən ən gözəl uşaq oyunlarından biri da Qələndər ay Qələndər oyunudur. Bu oyunda düzülən uşaqlardan biri sıranın qabağına keçirir və istənilən bir qışqı və ya heyvanı taqlid edir. Bunu tapan uşaq qalubo qazanmış olur, təpə biləyənlər isə cəzalandırılır. Uşaq oyunlarında hər hansı bir varlılıq taqlid edilməsi və onu xatirladan hərəkətin oynanılmasına əlbətdə ki, çox qədim mifoloji kökü vardır.

Novruz bayramında keçirilən digər bir oyun-tamaşa Xanbəzəmə oyundur. Xan bəzəmə oyunu zamanı xan mötəbər, ağısaqlı adamlar tərəfindən seçilir. Xan seçilərən onun ciddiliyi, sözünün möhkəmliyi də nəzərə alınır. Xan buyurdğu ömrələrə hər kəs əməl etməlidir (16, s.22). Burada digər oyunlardan fərqli bir sujet xətti görürük. Oyun icrasında demək ola ki, hər kəs oyunun iştirakçıları olur. Yəni skinçi, real hayata akinçi olduğu kimi, oyun daxilində də akiñcidir. Ancaq, oyun gedisində oyunda iştirak edənlər seçilmiş “xana” təbe olmalıdır. Xan isə oyunda iştirak edən hər kəs köməklik göstərməli, gülənahkarları cəzalandırmalıdır. Oyunun ən gözəl tərəflərindən biri isə xanın güldürüləməsidir. Bu zaman xan güllərənə taxtdan salınmış sayılır.

Oyunların bir hissəsinə də yarışmalar təşkil edir. Yarışmalar daha çox əcas-leşmə ilə təmsil olunur. Belə ki, bu cür oyunlarda qatı qalib olmalıdır. Diğer oyun və rəqslardan fərqli olaraq, bu oyunlar aylanmaka yaxşı gül nümayişi üzərindən baş verir. Bayramın şənliyinin gedisində el-oba igidişər, hünərlərini göstərər, pəhləvanlar qurşaq tutar, güclərini sinayarlar, ərənlər atlanar, at çapar, cıdır təşkil edərlər (2, s. 39). Burada diqqəti calıb edən şey əcəslikmə oyunlarında qadınların daha az təmsil olunmasıdır. Qadınların bu əcəslikmədə təmsil olunmamasının sabibi onların zəif olmasından qaynaqlanır. Çünki, Dədə Qorqud dastanlarında türk qadınlarının gül yarışlarında heç də kişilərdən geri qaldıqları görünmür.

Göründüyü kimi oyunun sadəcə sadəcə bəsiçimdə oynanılmasına baxmayaq bunların çox qadım körük vardır. İlk növbədə əyrəmə bacarığı ilə yaranan oyun insan təfsikdən təsiri ilə daha çox manə kasib etməyə başlayır. Biz hər şeyə oyun deyə bilmərik, amma hər şədən oyun çıxara bilərik. Naxçıvanda oyunların coxluğu və çeşidliliyi buranın qadın tarixə malik olduğunu göstərən ən əsas etnoqrafik dəlləldərdir. Oyunların insan həyatındaki rolü böyükdür. Müasir dövrümüzdə bəzi oyunların tarixə qarışması bəzi oyunları issə müasirəşən dünyada həyatımıza girməsi prosesini açıq şəkildə müşahidə edə bilirik. Homo Ludensla başlayan oyun anlayışı müasir dövrümüzdə hələ də ikinin mənasını və funksiyasını qoruyub saxlamaqdadır.

ƏDƏBİYYAT

1. Armstrong. K. Mitlerin kisa tarihi. Tərcümə edən. Dilek Şenidil. İstanbul: Damla Ofset, 2005, 107 s.
2. Babayev.T. El ocaq başına yırış. Bakı: Azərnəş, 1998, 204 s.
3. Baxşaliyev. V. Gəmiqaya təsvirlərinin poetikası. Bakı: Elm, 2002,128 s.
4. Baxşaliyev.V. Eramızdan əvvəl VI-I minilliliklərdə Naxçıvan əhalisi və etnik mədəni proseslər//AMEA Naxçıvan Bölməsinin “Xəbərləri”. Naxçıvan: Tusi, 2004, №. s.61-68.
5. Bayat. F. Şamandan səmazanə. Oyun və oyuncu. Bakı: Elm və təhsil, 2017, 208 s.
6. Ekinçinqulu.İ., Bekar.C., Kaplan.M. Türk halk oyunları. İstanbul: Esin yayınları, 2001, 130 s.
7. Eliade.M. Dinlər tarihi. İnanclar ve ibadetlərin morfolojisi. Tərcümə edən. Mustafa Ünal. Konya: Damla ofset, 2005, 600 s.
8. Eliade.M. Ebedi dönüt mitosu. Tərcümə edən Umut Altuğ. İstanbul: İmge, 1994. 90 s.
9. Əliyev. V. Gəmiqaya. Bakı: “Əbülov, Zeynalov və oğulları”, 2005, 148 s.
10. Fərzəliyeva.M. Azərbaycan qayaüstü incəsənəti. Bakı: Aspoliqraf, 2009, 384 s.
11. Frazer. C. Altın dal. Dinin ve folklorun kökenleri. Tərcümə edən Mehmet. Doğan. İstanbul: Payel Ofset, 2004, 412 s.
12. Huzinq.Y. Homo Ludens oyundan toplumsal işlevi üzerine bir derleme. Tərcümə edən Mehmet Ali Kılıçbey. İstanbul: Ayrıntı yayimları. 2006, 266 s.
13. Qambell.Y. İlkəl Mitioloji. Tanrıların maskeleri. Tərcümə edən Emiroğlu. K. İstanbul: İmge Ofset, 1995, 485 s.



14. Qədirzadə.Q.Aılə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr. Bakı: Elm, 2003, 368 s.
15. Novruz Bayramı ensklopediyası. Bakı: Şərq-Qərb, 2008, 208 s.
16. Orucov. A., Yurdoğlu.E. Naxçıvanda bayram və mərasimlər (ənənə və müasirlilik). Naxçıvan: “Əcəmi NPB”, 2018, 144 s.
17. Orucov. A. Xalq təqvimi: adətlər inanclar, mərasimlər (Naxçıvan materialları əsasında). Bakı: Elm və təhsil, 2013, 200 səh.
18. Seyidov. M. Azərbaycanın mifik təfəkkürünün qaynaqları. Bakı: Yaziçi, 1983, 326 s.

РЕЗЮМЕ

САБУХИ ГАСАНОВ

“HOMO LUDENS” И О ПРОБЛЕМЕ ЭВОЛЮЦИИ

НАХЧЫВАНСКИХ НАРОДНЫХ ИГР

(по материалам новрузского праздника)

Нахчыван, неотъемлемая часть Азербайджана, имеет древнюю и богатую историю. В этом регионе есть богатые народные танцы, которые передаются от поколения к поколению. В праздник Новруз проводятся различные народные танцы. Коса Коса, Году Году, Ханбеземе (наряжение хана) и другие народные игры. Эти игры были созданы и изменены с древних времен до наших дней.

Ключевые слова: Homo Ludens, игра, праздник Новруз, Нахчыван, народные игры.

SUMMARY

SEBUHI HASSANOFF

**“HOMO LUDENS” AND NAKHCHIVAN EVILUTION PROBLEMS
OF NATIONAL GAMES**

(Based on Novruz holiday materials)

Nakhchivan, an integral part of Azerbaijan, has an ancient and rich history. There are rich folk dances in this region, transmitted to the people and transferred to later generations. Various folk dances are held on Novruz holiday. Kosa Kosa, Gode Gode, Khan's decoration and other folk dances. These games have been created and changed from ancient times to the present day.

Key words: *Homo Ludens, game, Novruz holiday, Nakhchivan, folk dances.*

(Akademik Hacı Fəxrəddin Səfərli tərəfindən təqdim edilmişdir)

